

2006-ci il sentyabrın 15-də Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Bakıda Beynəlxalq Rus Kitabı Festivalı keçirildi. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun həmin tədbirdə iştirakı festivala marağı artırılmışdı. Festivalın açılış mərasiminin ertəsi günü Bakı Slavyan Universitetində Çingiz Aytmatovun tələbələrlə görüşü olmalı idi. "Xalq qəzeti"nin müxbiri olaraq tədbiri geniş işıqlandırmaq üçün təcrübəli fotojurnalist Cahangir İbadov ilə birlikdə ora getmişdim. Çingiz Aytmatovla görüşə maraq böyük olduğundan zal dolu idi. Bir dənə də olsun boş yer yox idi. Arxa yerlərdə bir çoxları ayaq üstə durmuşdular.

Çingiz Aytmatovla bir görüşün tarixçəsi

Görüş vaxtında başlandı. Tələbələr çox sevdikləri böyük yazılıcını alqışlarla və gülçəkələ qarşıladılar. Əvvəlcə BSU-nun rektoru, professor Kamal Abdullayev (hazırda Azərbaycan Dillər Universitetinin rektorudur-müəllif) çağdaş dünya ədəbiyyatının canlı korifeyi ilə görüşün unudulmaz bir xatire kimi yaddaşlarda qalacağını bildirdi və yazılıçının yaratdığı parlaq obrazlardan söz açdı.

Sonra söz Çingiz Aytmatova verildi. Yaziçi Azərbaycan paytaxtına, buradakı dostlarına yaxından bağlandığını bildirdi, sonra mətləbə keçərək tələbələrə bədii kitabları oxumağın faydaları barədə danışdı. Tədbirin sonunda məşhur yazılıçı tələbələrin suallarını cavablandırıldı.

Hiss olunurdu ki, Çingiz Aytmatov tələbələrlə görüşdən məmən qalıb. O, sonda universitetin professor-müəllim heyəti, tələbələrlə səmimi xudahafızlaşış küçəyə çıxdı. Burada məlum oldu ki, hörmətli qonaq üçün məxsusi olaraq ayrılmış xidmeti avtomobil tixaca düşdüyü üçün gecikir.

Yazıçı bu xəbəri eşidəndə tövrünü pozmayıb, sadəcə, gülümşündü. O, əlində gül buketi ilə yoluñ kenarında sakitcə dayanmışdı. Mən fürsətdən istifadə edib yazılışa yaxınlaşdım, özümü təqdim edib ondan tədbirlə bağlı təəssüratlarını oxucularla bölüşməsini xahiş etdim. Böyük yazılıçı lütfkarcasına mənim suallarımı cavablandırıldı.

Sözarası yeniyetməlik illərindən başlayaraq onun əsərlərini böyük həvəslə oxuduğumu dedim. "Qırmızı yaylıqli qovağım mənim", "Əlvida, Gülsarı", "Ağ gəmi", "Dəniz kənarıyla qaçan alabaş", "Gün var əsər bərabər" və başqa əsərlərindəki obrazları bir-bir xatırlayıb, ara-sıra suallar verirdim.

Hiss edirdim ki, yazılıçı əsərləri, həyat və yaradıcılığı barədə məlumatlı olmayımdan razı qalıb. Həmin ərəfədə Moskvada "Dağlar yerindən qopur" adlı yeni kitabının çapdan çıxdığını, onu da mütləq tapıb oxumağımı tövsiyə etdi.



Qırğız yazılıçısı Bakını çox sevdiyini, bura oğlu Teymurla birlikdə geldiğini dedi. Məlum oldu ki, Teymur hələ subaydır. "Bakıda gözəl qızlar çoxdur, belkə, Teymur burada öz geləcək həyat yoldasını tapacaq" – dedim. Çingiz Aytmatov ürəkdən güldü:

– Çok yaxşı olardı. Azərbaycanda dostlarım çoxdur, qohumlarımın da olmasına çox sevinirdim.

Bu arada "Xalq qəzeti"nin fotomüxbiri rəhmətlik Cahangir İbadov bizim birlikdə şəklimizi çekdi. Bu qiymətli foto mənim üçün olduqca əzizdir.

Nehayət, Çingiz müəllimə ayrılan "Mercedes" gəlib çıxdı. Sürücü üzrxahlıq etmək istəyəndə yazılıçı lütfkarcasına gülümşəyərək "tixaclar dönyanın hər yerində olur" dedi.

Çingiz Aytmatov sonra dedi:

– Mən vaxtimi boş yerə keçirmədim. Jurnalistə müsahibə vermişəm.

Yeri gəlmışkən, Çingiz Aytmatovun məsləhət gördüyü romanı tapıb oxudum. Və növbəti dəfə bu dahi qələm ustadinın təxəyyül və istedadına heyran oldum.

M.HACIXANLI, "Xalq qəzeti"